

Ulu türk yurdu Tuğun şair oğlu

Tanınmış şair-publisist Əbülfət Mədətoğlunun 65 yaşı tamam olur. 0, ömrünün az qala, yarısını – 30 ildən çoxunu məcburi köçküñ kimi yaşayıb. Əbülfət müəllim Qarabağın ən qədim türk obalarından biri olan Tuğda doğulub-böyüyüb.

Adı tarixlərə düşmüş ulu oğuz yurdunu 30 il doğma el-obasından perik salmış şair oğlu Prezident İlham Əliyevin Xocavəndin azad edilməsinin birinci il-dönümündə rayon icimaiyyətinin temsilçiləri ilə bu torpaqda keçirdiyi görüşdən sonra dövlət başçısı ilə birlikdə doğma kəndində də olub, onun qədim tarixi və zəngin təbəti bareda qalib Komandana məlumat verib. Əbülfət Mədətoğlu həmin görüşü və doğma kəndini ölkə rəhbəri ilə bir yerdə ziyarət etməsini çəkdiyi ağrı-acıların qarşılığında talenin ən böyük qisməti və misilsiz bir mükafat kimi qəbul edib.

Bu yurdsevər soydaşımız, istedadlı şair və yetkin publisist barədə düşünəndə ilk olaraq yadına düşən belə bir müdrik kelam olur: "Xalq qarşısında söz söyleyən insan yaxşı bir qəlbə, parlaq bir vicedana, gözəl bir əxlaqa malik olmalıdır". Bu sözlər Əbülfət Mədətoğlunun da boyuna biçilib. Onun poetik və publisistik yaradıcılığının icimai məzmunu və bədii-estetik özəlliyi barədə zaman-zaman Bəxtiyar Vahabzadə, Elçin, Ramiz Rövşən, Seyran Səxavət, Vaqif Bəhmənli, Vaqif Yusifli kimi görkəmləi şair-yazıcılar, təqnidçilər gənclik illərindən bəri dəyərli fikirlər söyleyiblər.

Bunlar barədə əvvəldən məlumatlı ol-sam da, onunla tanışlığım BDU-nun journalistika fakültəsini bitirib "Ədalət" qəzətində işlədiyim vaxtdan başlayıb. Qəzətin o zaman ilk və yeganə qadın müxbiri olduğumdan, hamidan hörmət-ehtiram gördürüm. Qəzətin baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlunun həssaslığı və köməyi isə "bir pay" artıq idi. Onunla hadisələrə yanaşmamızda, üslub tərzimizdə olan uyğunluq bizi daha da yaxınlaşdırılmışdı. Gözü-könlü toxluğu, mənliyini ehtiyacdən uca tutması bu duygusal insanı kollektivin sevimlişə ehemmişdi. Qəlbində davamlı olaraq daşıdığı Qarabağ aşırı, yurd itkisi, köckünüük ehtiyacları onu əyməmiş, əksinə, daha güclü və çalışqan ehemmişdi.

İller keçəndən sonra – Şuşa mənfur düşməndən azad olunduğu günün səhəri redaksiyaya getdim. Yenə iller əvvəlki kimi kiçik otağında yazı-pozu ilə məşğul idi. Bu dəfə üz-gözündə iller boyu yox olmuş xoşbəxtlik, öyunc aşıb-daşındı. Artıq qarşısında ilk dəfə 1992-ci ildə gördüyüm, kədər yükü altında inleyən Əbülfət müəllim deyil, Qarabağ zəfərində qanad taxib uçmaq isteyən məğrur bir insan da yanmışdı.

Şair-jurnalist dostumuzu təbrik edərək dedim: "Bitdi qardaş, səni ağrıdan o ağrı-acılar". O, bir-neçə dəqiqə danışa bilmədi. Sevincdən qəhər onu boğdu. Gözləri danışdı, birdən uşaq kimi hönkürdü və dedi: "Qərənfil qızım, min şükür, Tanrı bu günü görməyi mənə qismət etdi". Bu bəxtəvər və şükran görkəmi Vaqif Yusiflinin onun barəsində dediyi yiğcəm və mənalı bir deyimi yada saldı: "Əbülfət Mədətoğlu kiçik bir otaqda böyük dünyani görür". Əlavə edək ki, o "böyük dünya" 30 il Əbülfət müəllimin də Qarabağ harayını eşitmədi. İndi isə onun dünyaya siğmayan sevincindən həmin "dar ürəklər" qəm dəryasına batmışdı.

Əbülfət müəllim həle məktəb illərində metbuatda çıxış etməyə başlayıb. "Azərbaycan pioneri", "Azərbaycan gəncləri", "Sovet kəndi" qəzetlərində müxtəlif mövzularda yazıları çap olunub. Bədii yaradıcılığa da o illərdə başlayıb. Onda hələ Vaqif müəllimin sonralar deyəcəyi "bircə misrasından tanınan şair" deyildi. Onda hələ çoxsaylı kitabların, saysız- hesabsız bədii və publisistik yazılarında müəllifi deyildi. Şeirləri Türkiyədə, İranda çap olunmamışdı. Onda Əbülfət müəllim nə Əməkdar jurnalıst idı, nə də "Qızıl qələm", "Qızıl kəlmə", "Məmməd Araz", "Media açarı" və s. mükafatlara layiq görülmüşdü. O zaman arzularına doğru uzanan ümidişlişqli bir yoluñ lap başlangıcında idi.

İller kecdi, Əbülfət Mədətoğlu çox isteyinə qovuşdu. İmzası tanındı, sevildi, söz aləminin sayılıb-seçilən qələm sahiblərindən biri oldu. Ağrı-acılarını əridib oxucularında sabaha inam yaratmağa



çalışdı. Bir gün haqqın qalib gələcəyinə inandı.

Türk dünyasının sevimli şairi Bəxtiyar Vahabzadə Əbülfət Mədətoğlunun yaradıcılığı haqqında yana-yana yazmışdı: "Onu oxuyanda varımdan yox oluram, tüstüm təpəmdən çıxır. Köz-köz olur ürəyim". Sabir Rüstəmənxanlı isə onun şeir dünyası barədə demişdi: "Bu poeziya güzgündür və müəllifin bütün ruh alemini, həyatını, yaşam tərzini nümayiş etdirir".

Əbülfət Mədətoğlu həyatda, mətbuatda olduğu kimi, poetik dünyasında da sadədir, səmimidir. Yazı və ifadə tərzi aydın və ləkəniz olunduğuundan oxucusunun qəlbinə tez yol tapır, onun ruhunu duruldur, eqidəsini saflasdırır. Odur ki, bu gün Azərbaycanın söz məkanında, musiqi dünyasında özünəməxsus yeri olan bir qələm ehlidir. Onun onlarla şeirinə müsiqlər bəstələnib.

2016-cı ildə qələmə aldığı "Təqdimatdan sonrakı təqdimat" başlıqlı məqaləsindəki sonuncu cümlə isə bu gün Əbülfət müəllimin necə uzaqgörən bir qələm, söz əhli olduğuna sübutdur: "Biz öldürülmüş torpaqlarımızı ciyinimizdə tabut kimi yox, əllərimizin üstündə millətimizə, bütövliyümüzə qaytarıb qovuşduracaqı!" Bəli, ürəklə, inamla deyilən bu söz bizə 44 günlük Böyük Zəfərimizin sevincini yaşatdı və öldürülmüş o torpaqlarımıza zəfərlə qayıdarraq, həyat verdik, işğaldən azad etdik.

**Qərənfil DÜNYAMINQIZI,
Əməkdar jurnalıst**